

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ  
LƏNKƏRAN DÖVLƏT UNIVERSİTETİ

«TƏSDİQ EDİRƏM»  
TƏDRİSİN TƏŞKİLİ VƏ TƏLİM  
TEKNOLOGİYALARI ÜZRƏ PROREKTOR  
VƏZİFƏSİNİ İCRA EDƏN

DOS. Z. MƏMMƏDOV

“14” 02 2025-ci il

### FƏNN SİLLABUSU

İxtisas: 060110-“Kimya müəllimliyi”

İxtisaslaşma: “Kimya fənninin tədrisinin metodikası və metodologiyası”

Fakültə: Təbiyyat

Kafedra: “Kimya və fizika”

#### I. Fənn haqqında məlumat:

Fənnin adı: “Üzvi sintez kursunun elmi əsasları”(Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.07.2014-cü il tarixli 835 sayılı əmrinə əsasən çap olunmuş program əsasında)

Kodu: PHSF-BO4

Tədris ili:I (2024-2025);

Semestr: II

Tədris yükü:cəmi:150 saat.A/K-105. Auditoriya saatı- 30 ( mühazirə-15 s, seminar-15 s)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 5

Auditoriya

Saat:

#### II. Müəllim haqqında məlumat: k.ü.f.d, dos. BABAYEVA İNARA HƏNİFƏ qızı

Məsləhət günləri və saatı:

E-mail ünvani:

Kafedranın ünvani:Lənkəran ş. H.Z.Tağıyev küç., 108

#### III. Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

##### Əsas ədəbiyyatl:

1. Vasilyeva N. V. “Üzvi sintezə nəzəri giriş”., 2 cilddə, Bakı, ADPU, 1983.
2. Əkbərov N.Ə., Məmmədova R.K.. “Üzvi Sintez”.Dərs vəsaiti, ADPU, Bakı, 2014, 282 səh.
3. Əkbərov N.Ə., Mirzəyeva M.Ə. və b. “Üzvi sintez”.Dərs vəsaiti, ADPU, Bakı, 2017, 360 səh.
4. Həsənov V.S., Qasımovaya Y.C. və b. “Üzvi sintez praktikumu”. ADPU, Bakı, 2011.
5. Nəsirova M. M., Rzayev Ə. S..Üzvi sintez (sual və cavablar). Nurlan, Bakı, 2004.
6. Qarayev S.F., Talibov G.M . və b. “Zərif üzvi sintezin prinsipləri”.ADNA, Bakı, 1998.

##### Əlavə ədəbiyyat

1. X. X. Şamilov. “Üzvi kimya”. 1-2 hissə. Bakı, ADPU, 2007.
2. Əkbərov N.Ə., Cəfərov İ.A.və b. “Metalüzvi birləşmələr kimyası”. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, 2015.
3. Əkbərov N.Ə., Məmmədova R.K. vəb. “Elementüzvi birləşmələr kimyası”. Ali məktəblər üçündərslik. Bakı, 2015

4. Əkbərov N.Ə., Cəfərov İ.A. və b. "Üzvi kimyadan praktikum". Ali məktəblər üçün dərsvəsaiti. Bakı, ADPU -2018.

**IV. Prerekvizitlər:** Fənnin tədrisi üçün "Üzvi kimya-1" və "Üzvi kimya-2" fənlərinin tədrisi vacibdir.

**V. Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa bir fənnin tədrisinə ehtiyac yoxdur.

**VI. Fənnin təsviri:**

"Üzvi sintez kursunun elmi əsasları" - üzvi kimyanın və kimya texnologiyasının bir bölməsi olub, üzvi maddələrin alınmasının müxtəlif aspektlərini (sintez üsullarını, sintezin metodikasını, identifikasiyasını, aparatları və s.) öyrənir. Üzvi sintez - üzvi maddələrin sənayedə və laboratoriyada süni surətdə alınmasının metod və üsullarını tədqiq edir.

"Üzvi sintez" fənni "Üzvi kimya" kursu tam öyrənildikdən sonra tədris olunur.

**VII. Fənnin məqsədi:**

Müasir üzvi sintez çoxşaxəlidir və demək olar ki, istənilən üzvi molekulu sintez etmək iqtidarındadır. Üzvi sintez üzvi molekulların daha sadə molekullardan, daha asan əldə olunan birləşmələr əsasında qurulması öyrədir. Mürəkkəb molekulun sadələrdən "qurulması" mərhələlərlə, planlaşdırılmış üzvi sintez əsasında həyata keçirilir. Bu fənnin də əsas məqsədi tələbələrə təbii xammallardan və lazımı reaktivlərdən istifadə etməklə insanların ehtiyacı üçün tələb olunan qiymətli fiziki, kimyəvi və bioloji xassələrə malik maddələr almağın sırlarını öyrətməkdir.

**VIII. DAVAMIYYƏTƏ VERİLƏN TƏLƏBLƏR:**

Tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona dərsdə davamıyyətə görə **bal verilmir**. Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən-**20%-dən çox olduqda** tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır, haqqında müvafiq qərar qəbul edilir.

**IX. QİYMƏTLƏNDİRMƏ:**

Tələbələrin biliyi **100 ballı** sistemlə qiymətləndirilir. Bundan **50 ballı** tələbə semestr ərzində, **50 ballı** isə imtahanda toplayır. Semestr ərzində toplanan **50 bala** aşağıdakılardır:

**20 bal** – laboratoriya və ya seminar dərslərində fəaliyyətinə görə;

**30 bal** – kollokvium nəticələrinə görə.

İmtahanda qazanılan balların maksimum miqdarı **50**-dir.

**QİYMƏT MEYARLARI AŞAĞIDAKILARDIR:**

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən **5 sual** daxil edilir. Hər sual **10 bala** qədər qiymətləndirilə bilər.

**10 bal**- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

**9 bal**-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.

**8 bal**-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

**7 bal**- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.

**6 bal**- tələbənin cavabı əsasən düzgündür.

**5 bal**-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

**4 bal**- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;

**3 bal**- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;

**1-2bal**- tələbənin mövzudan qismən xəbəri var.

**0 bal**- suala cavab yoxdur.

**Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır.** Thəks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. **Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)**

BAL	QİYMƏT	
	SÖZLƏ	HƏRFLƏ
1. 91-100	əla	A
2. 81-90	çox yaxşı	B
3. 71-80	yaxşı	C
4. 61-70	kafı	D
5. 51-60	qənaətbəxş	E
6. 50 və ondan aşağı	qeyri-kafı	F

X. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

XI. Təqvim mövzu planı: *Mühazirə 15 saat, seminar 15 saat*

S/S	KEÇİLƏN MÜHAZİRƏ VƏ SEMİNAR MÖVZULARININ MƏZMUNU	müh. saat	sem. saat
1	ÜZVİ SİNTEZ FƏNNİNİN PREDMETİ. ÜZVİ REAKSİYALARIN TƏSNİFATI.  Plan: 1.Uzvi sintez fənninin predmeti. 2.Uzvi maddələrdə atom və ya atom qruplarının qarşılıqlı təsir problemləri 3.Funksional qrupların dəyişməsi, onların üzvi molekula daxil edilməsi və qarşılıqlı çevrilmələri. 4. Uzvi maddələrin halogenləşməsi və onların müxtəlif üsulları . Halogenli törələmələrin sintezi. Əsas mənbə: [1-5]; Əlavə mənbə [1,2]	2	2
2	NITROLAŞMA , AMİNLƏŞMƏ, DİAZOLAŞMA VƏ ONLAR ƏSASINDA APARILAN SİNTEZLƏR.  1.Əsas nitrolaşdırıcı reagentlər. Nitrolaşma zamanı müşahidə olunan əlavə reaksiyalar. 2.Amin qrupunun üzvi maddə molekuluna daxil edilməsi. 3.Azobirləşmələr , diazobirləşmələr, kimyəvi xassələr. Oksidləşmə -reduksiya və əvəzətmə reaksiyaları. Əsas mənbə: [1-5]; Əlavə mənbə [1,2]	2	2
3	FUNKSIONAL QRUPALAR: ONLARIN DƏYİŞMƏSİ VƏ QARŞILIQLI ÇEVRİLMƏLƏRİ  Plan: 1.Funksional qruplar, növləri. 2.Atom funksional qrupları. 3.Molekul funksional qrupları. 4.π-Elektronlu funksional qruplar. Əsas mənbə:[1-3]; Əlavə mənbə:[2, 3]	2	2
4	SPİRTLƏRİN , FENOLLARIN ASİLLƏŞDİRİLMƏSİ. ALDEHİDLƏRİN , KETONLARIN , MÜRƏKKƏB EFİRLƏRİN KONDENSLƏŞMƏSİ.  Plan: 1.Spirtlərin hidroksil qruplarının halogen atomları ilə əvəz olunmasında müşahidə olunan reaksiyalar. Halogenli törəmələr əsasında aparılan sintezlər. 2.Aldehid və ketonların kroton kondensləşməsi 3. Mürəkkəb efirlərin ketonlarla kondensləşməsi Əsas mənbə: [1,2,5]; Əlavə mənbə: [3,4]	2	2
5	OKSIDLƏŞMƏ , REDUKSIYA REAKSİYALARI VƏ ONLAR VASİTƏSİ İLƏ APARILAN SİNTEZLƏR  Plan: 1.Uzvi kimyada reduksiya prosesləri 2.Reduksiya prosesində istifadə olunan reduksiyaedicilər. Sintezə aid misallar . 3.Oksidləşmənin zəncirvari sərbəst radikal mexanizmi ilə baş verməsi.	2	2

	<b>4.Oksidləşdirici reaqentlər .</b> <b>Əsas mənbə: [1-5]; Əlavə mənbə: [2;3]</b> <b>MAQNİZİUM ÜZVİ BİRLƏŞMƏLƏRİN ƏSASINDA APARILAN SİNTEZ REAKSİYALARI.</b> <b>ALÜMİNİUM -XLORİDİN İŞTIRAKI İLƏ KONDENSLƏŞMƏ REAKSİYALARI</b>		
6	<b>Plan:</b> 1 Maqnezium üzvi birləşmələrinin sintez üsulları və quruluşları . 2.Mütlaq dietil eftirinin və Qininar reaktivinin hazırlanması . 3.Aluminium -xloridin kondenslaşmə reaksiyalarda iştirakının mexanizmi. <b>Əsas mənbə: [2,4]; Əlavə mənbə: [1,3,4]</b>	2	2
7	<b>SULFOLAŞMA REAKSİYALARI VƏ ONLARIN ƏSASINDA APARILAN SİNTEZLƏR.</b>  <b>Plan:</b> 1.Əsas sulfolaşdırıcı reaqentlər 2.Sulfolaşma reaksiyalarının döñərliyi, sulfoturşunun çıxımının artması istiqamətində tarazlığın dəyişmə üsulları. 3.Desulfolaşma <b>Əsas mənbə: [2,3,5,6]; Əlavə mənbə: [1,3,5]</b>	2	2
8	<b>YENİDƏN QRUPLAŞMA REAKSİYALARI VƏ ONLAR ƏSASINDA APARILAN SİNTEZLƏR.</b> <b>Plan:</b> 1.Allil yenidən qruplaşması. 2.Bekman üsulu ilə amidlərin sintezi. 3.Atom və qrupların molekul daxilində yerlərini dəyişməl. Sintezin praktiki əhəmiyyəti <b>Əsas mənbə: [2,3,5]; Əlavə mənbə:[1,3,5]</b>	1	1
	<b>Cəmi:</b>	15	15

## XII. FƏNN ÜZRƏ TƏLƏBLƏR, TAPŞIRIQLAR:

Tələbə fənnin tədrisində əsasən bu bənddə qeyd edilən əsas nüans və məqamları- fənnin predemetini, üsul və metodlarını, mövzunun mahiyyətini aydınlaşdırmağı, əsas anlayışlar, ifadə, tərif, formul və düsturların mənə və əhəmiyyətinini dərk etməyi, mövzudan irəli gələn problemin anlaqlı şəkildə izah etməyi bilməli və bacarmalıdır:

## XIII. TƏLİMİN NƏTİCƏLƏRİ:

- “Uzvi sintez kursunun elmi əsasları” üzvi kimyada müxtəlif sinif birləşmələrinin sintez üsulları və mexanizmlərinin tədrisini mənimsəyir;
- “Uzvi sintez kursunun elmi əsasları” üzvi kimyanın tədrisində əsas kimyəvi reaksiyaların funksional qruplar üzərindən öyrənilməsini təmin edir;
- “Uzvi sintez kursunun elmi əsasları” üzvi kimyanın tədrisində şagirdlərin kimyaya maraqlarını formalasdırır və təlim-tərbiyə məsələrini əhatə edir;
- “Uzvi sintez kursunun elmi əsasları” üzvi birləşmələrin öyrənilməsi üçün sinifləri və maddələrin seçimini, müxtəlif qrup və atomların yenidən qruplaşma mexanizmlərini;
- “Uzvi sintez kursunun elmi əsasları” üzvi birləşmələrdə kimyəvi rabitələrin- 6- və π-rabitələrinin təbiətini, molekulların qarşılıqlı təsiri haqqında müasir məlumatları və mexanizmini öyrənir.

## XIV.“Uzvi sintez kursunun elmi əsasları” fənni üzrə imtahan sualları:

- 1.Uzvi sintez fənninin predmeti, inkişaf tarixi və onun üzvi kimyada rolü.
- 2.Uzvi reaksiyaların təsnifikasi. Sintezin planlaşdırılması və retrosintetik analiz metodu
3. Funksional qruplar, növləri, dəyişməsi. Funksional qrupların üzvi molekula daxil edilməsi və qarşılıqlı çevrilmələri.
4. Alifatik karbohidrogenlərin halogenləşməsi.
5. Alifatik karbohidrogenlərin törəmələrinin halogenləşməsi.
6. Halogenlərin ikiqat və üçqat rabitəyə birləşməsi.
7. Hidrogenhalogenidin ikiqat və üçqat rabitəyə birləşməsi.
8. Spirtlərdə hidroksil qrupunun halogenlə əvəz olunması.

9. Aromatik karbohidrogenlərin halogenlaşması.
10. Aromatik karbohidrogenlərin törəmələrinin halogenlaşması.
11. Aromatik karbohidrogenlər və onların törəmələrinin nitrolaşması.
12. Benzolun və homoloqlarının nitrolaşması
13. Fenolların nitrolaşması.
14. Aromatik aminlərin nitrolaşması.
15. Karbon turşularının nitrolaşması.
16. Ammonyaq və aminlərin alkilləşdirilməsi.
17. Spirt və yaxud fenol hidroksilinin amin qrupu ilə əvəz olunması.
18. Amidlərin Hofman yenidən qruplaşması.
19. Nitrobirləşmələrin reduksiyası.
20. Maqnezium üzvi birləşmələrin hazırlanması və onların quruluşu, reaksiyaları
21. Qrinyar reaktivəri və onların alınması zamanı əlavə reaksiyalar
22. Karbohidrogenlərin halogenli törəmələrinin metal halogenidlərlə reaksiyası.
23. Mütəhərrik hidrogen atomu saxlayan birləşmələrlə Qrinyar reaktivlərinin reaksiyası.
24. Karbonil saxlayan birləşmələrlə Qrinyar reaktivlərinin reaksiyası.
25. Aldehidlərdən spirtlərin sintezi zamanı gedən əlavə reaksiyalar.
26. Ketonlardan spirtlərin sintezi zamanı gedən əlavə reaksiyalar.
27. Etilen oksidindən və karbon turşularının törəmələrindən spirtlərin sintezi.
28. Efirləşmə reaksiyaları, dietilefirinin hazırlanması.
29. Spirtlər, fenollar və aminlərin asilləşdirilməsi.
30. Turşu anhidridləri vasitəsi ilə asıl qrupunun daxil edilməsi.

#### **1-Cİ KOLLOKVİUM SUALLARI**

1. Üzvi sintez fənninin predmeti, inkişaf tarixi və onun üzvi kimyada rolü.
2. Üzvi reaksiyaların təsnifatı.
3. Sintezin planlaşdırılması və retrosintetik analiz metodu.
4. Planlaşdırılmış üzvi sintezlərdən nümunələr.
5. Qrinyar reaktivləri əsasında aparılan sintez reaksiyaları.
6. Funksional qruplar, növləri, dəyişməsi.
7. Funksional qrupların üzvi molekula daxil edilməsi və qarşılıqlı çevrilmələri.
8. Atom funksional qruplar.
9. Molekul funksional qruplar.
10.  $\pi$ -Elektronlu funksional qruplar.

#### **2-Cİ KOLLOKVİUM SUALLARI**

1. Alifatik karbohidrogenlərin və törəmələrinin halogenlaşması.
2. Halogenlərin və hidrogenhalogenidinin ikiqat və üçqat rabitəyə birləşməsi.
3. Spirtlərdə hidroksil qrupunun halogenlə əvəz olunması.
4. Aromatik karbohidrogenlər və törəmələrinin halogenlaşması.
5. Aromatik karbohidrogenlər və onların törəmələrinin nitrolaşması.
6. Benzolun və homoloqlarının nitrolaşması
7. Fenolların nitrolaşması.
8. Aromatik aminlərin nitrolaşması.
9. Karbon turşularının nitrolaşması.
10. Ammonyaq və aminlərin alkilləşdirilməsi.

*Qeyd: "Üzvi sintez kursunun elmi əsasları" fənninin sillabusu 060110 "Kimya müəllimliyi" ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmiş, "Kimya və fizika" kafedrasında müzakirə edilərək təsdiq edilmişdir.  
(05 fevral 2025-ci il, protokol 09).*

Fənn müəllimi:

dos. İ. Babayeva

Kafedra müdürü v.i.e.

dos. N. Paşayev